

Vətənin keşiyində

Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Respublikanın təhlükəsizliyinin təmin edilməsi missiyasını ilk zamanlar ordu öz üzərinə götürmiş və 1919-cu ilin martın 28-də yaradılmış bölmə (Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeyestr şöbəsinin kəşfiyyat bölməsi) halında bu işin öhdəsindən bacarıqla gələ bilmışdı. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ilk milli xüsusi xidmət orqanının varisi olmaqla, əsasını bu bölmədən götürmüdü.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi ilə kəşfiyyat və əks kəşfiyyat sistemini daha da təkmilləşdirmək səyləri də yarımcıq qaldı. O vaxtdan etibarən Azərbaycanda imperiya siyasetini həyata keçirən və bolşevik rejiminin gücləndirilməsinə xidmət etməklə bu işdə inzibati alət rolunu oynayan Azərbaycan Fövgəladə Komisiyası, bir qədər sonra isə Azərbaycan Dövlət Siyasi İdarəsi və Xalq Daxili İşlər Komisariyati yaradıldı.

Həmin təşkilatların adları təximizde kütłəvi represiyalarla xatırlanmaqdadır. Rəsmi məlu-

mata görə 1920—1950-ci illər də ölkəmizdə represiyaya məruz qalaraq, məhv olunanların sayı 400 min keçmiş, yarım milyondan çox insan isə ölkədən sürgün edilmişdir.

50-ci illerin sonlarından etibarən respublika təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpə edilməsi, represiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli işlər görüldü. Bu proses bilavasitə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə başlıdır. Onun Azərbaycan

Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də komitə rəhbərliyinə irəli çəkildiyi 1964-cü ildən sonrakı dövrə milli kadrların həlledici iş sahələrində rehber vəzifələrə təyin olunması nəzəreçarpacaq şəkildə geniş vüsət almağa başladı.

Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında özünün dövlət müstəqilliyini bərpə etdikdən sonra Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadər bazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edilmiş, 1993-cü ildə Heydər Əliyevin dövlət başçısı seçilməsindən sonra Milli Təhlükəsizlik Nazirliyində dərin isləhatlara başla-

nilmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası Milli Təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları, icra hakimiyəti orqanlarının normativ-hüquqi aktları, habelə Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilə və sazişlər təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik, birtərəflik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.

A. CƏLAЛОĞLU.

31 mart—Azərbaycanlıların Soyqırımı Günüdür

Ermənilər bütün dövrlərdə xəyanətkar olublar

Azərbaycan xalqı 1918-ci ilin mart-aprel aylarında dinc əhalinin qanlı soyqırımla hadisələrini heç vaxt unutmayaçaq, 1918-cii lin mart hadisələrinin təşkilatçısı və icraçıları erməni millətçiləri, Daşnak-sütyun partiyası və onun terrorçu birləşmələri eləcə də əksəriyyəti erməni və slavyan millətlərin nümayəndələrindən təşkil olmuş Bakı Kommunasının bolşevikləri idilər. Mart soyqırımı qabaqcadan planlaşdırılan bolşevik-daşnak gürüyü belə bir şaiyə yaymışdır ki, guya Bakıda müsəlmanlar Osmanlı sultanının himayəsi ilə silahlı üşyan hazırlayırlar. Odur ki, Bakıda yaşayan ermənilər 1918-ci ilin əvvəlində Cənubi Qafqaz cəbhəsindən çıxarılmış rus əsgərlərinin silah və sursatları ilə təchiz olundular. Müxtəlif cəbhələrdən bolşeviklərin razılığı ilə bir neçə min erməni əsgəri də gətirilib Bakıda yerləşdirilmişdi. Vəziyyətin ağırlığını hiss edən müsəlman siyasi xadimləri qanlı qırğınıq qarşısını ala bilmək üçün qüvvəleri səfərbər edə bilmədilər. Hələ mart hadisələrindən yarım il əvvəl Bakı sovetinə keçirilmiş seçkilərdə Müsavat partiyası bolşeviklərdən iki dəfə çox səs qazanmağa müvəffəq olmuşdu. Bu, boşləşəvkləri çox narahat edirdi və onlar müstəqil milli dövlətin yaradılmasına imkan vermək istəmirdilər. Buna görə də soyqırımla təşkilatçılarının əsas məqsədi get-gedə siyasi nüfuzu artırmada olan Müsavat partiyasını məhv etmək, Azərbaycanın müstəqilliyi ideyalarına, milli-demokratik qüvvələrə ağır zərbə vurmaq idi.

Beləliklə, martın 30-da qırğınıq həyata keçirilməsinə rəhbərlik etmek üçün başda bolşevik daşnak Şaumyan olmaqla Bakı Soveti yanında İngiləbi Müdafiə Komitəsi yaradıldı. Həmin gün döyüşlər başlandı. Qırğın ərefəsində öz bitərefliyini elan etmiş Daşnak-sütyun partiyası və Erməni Milli Şurası Bakı Sovetini müdafiə etdi, Soyqırıma Bakının erməni mənşəli əhalisi də qoşuldu. Eserlər və kadetlər də boşeviklərin tərəfinə keçidilər.

Mart hadisələri mahiyyət etibarilə eśil soyqırımlı idi. Xəzər hərbi donanmasının topları müsəlmanlar yaşayan məhellələri şiddetli top atəşinə tətdülər. Martın 31-də eməni başkəsənləri «Kərpicxana», «Məmmədlı» və «Zibilli dərə» məhellələrində yaşayan azərbaycanlıları tamamilə məhv etdilər. Heç kimin qaçmasına yol verməmək üçün bolşeviklər «müsavatçıları məhv etmək» pərdəsi altında Bakı limanını ələ keçirmiş, içərisəhəri mühəsirəyə almışdır. Aprelin 1-də erməni əsgərləri buraya daxil olaraq dehşətli qırğınlardan törendilər. Üç gün ərzində təkçə Bakıda 12000-dən çox azərbaycanlı qətlə yetirilmişdi.

Erməni bolşeviklər bununla kifayətlənmedilər. Qanlı qırğınlardan Andronikin, Lalayansın, Əmirovun və digərlərin başçılıq etdiyi quldur-terrorçu erməni dəstələri tərəfindən Azərbaycanın etraf qəzalarında da davam edirdi. Şaumyan tərəfindən səlahiyyət verilmiş, Hamazaspın başçılıq etdiyi erməni silahlı dəstələri Quba qəzasının 122 kəndini dağıtmış,

yandırmış, təxminən 2000 nəfəri vəhşicəsinə qətlə yetirmişdi. Bundan sonra terrorçular Xaçmaz, Göyçay, Ağdaş, Kürdəmir, Salyan və Lənkəran qəzalarında talanlar və qırğınlardan töretmişlər. Atabekovun və Lalayansın erməni hərbi hissələri Şamaxı qəzasında 8000 nəfəri qətlə yetirmişdi ki, onların da 1653 nəfəri qadın, 965 nəfəri uşaq olmuşdur. Lalayansın göstərişi ilə kəndlərin birində qadınlar məscidə doldurularaq diri-dirə yandırılmışdır. Kürdəmirdə quldurlar 56 ev və 2 məscid binasını yandırmışdır.

Qanlı soyqırımlı İrəvan, Göyçə, Cavanşir, Zəngəzur qəzalarının müsəlman kəndlərində, Naxçıvan və Qazaxda da davam etdirilmişdi. İrəvan, Göyçə və Qazaxda 200, Qarabağ və Zəngəzurda 75 kənd yandırılmışdır. Soyqırımlı 1918-ci il sentyabrın ortalarında davam etmişdi.

Bu soyqırımda 600 minə yaxın azərbaycanlı vəhşə erməni millətçiliyinin qurbanı olmuşdu.

Yalnız Azərbacan Xalq Cümhuriyyətinin yaradılması və qardaş Osmanlı dövlətinin Qafqaz İsləm Ordusunun köməyə gəlməsi nəticində bu qanlı faciələrə son qoymuldu.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mart soyqırımı hadisələrini təhqiq etmək üçün Təhqiqat Komissiyası yaratmışdı, Lakin Cümhuriyyətin süqutu bu işi başa çatdırmağa imkan vermədi. Yalnız Azərbaycan öz müstəqilliyini bərpə etdikdən sonra soyqırımlı hadisəsi haqqında real tarixi faktlar istimaiyyətə açıqlandı. Ulu önder Heydər Əliyev 26 mart 1998-ci il tarixi fərmanı ilə mart soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət verildi, beynəlxalq ictimaiyyətin diqqəti bu antihumanın, ümumbehəsəri cinayət cəlb olundu. Həmin fərmanla 31 mart—Azərbaycanlıların Soyqırımı Günü elan olunmuşdur.

Aslan CƏLİMOV.

QƏBƏLƏ RAYON İCRA HAKİMİYYƏTİ BAŞCISININ 2015-ci İLİN APREL AYINDA YERLƏRDƏ KEÇİRƏCƏYİ QƏBULLARIN VƏ GÖRÜŞLƏRİN QRAFIKİ

Tədbirin keçiriləcəyi yaşayış məntəqəsinin adı (şəhər, qəsəbə, kənd)	Tarix	Görüşün keçiriləcəyi yer və vaxtı
Bunud kəndi	07.04.2015	Kənd məktəbi, saat 15 ⁰⁰
Mirzəbəyli kəndi	14.04.2015	Kənd məktəbi, saat 15 ⁰⁰
Tövlə kəndi	21.04.2015	Kənd məktəbi, saat 15 ⁰⁰
Əmirvan kəndi	28.04.2015	Kənd məktəbi, saat 15 ⁰⁰

Qəbula dəvət olunurlar: təhsil, sehiyyə, mədəniyyət və turizm şöbələrinin, hüquq-mühafizə orqanlarının, əhalinin sosial müdafiəsi, məşğulluq, gigiyena və epidemiologiya mərkəzlərinin, dövlət sosial müdafiə fondunun, poçtamtın, telekommunikasiya qovşağıının, elektrik şəbəkəsinin, yol istismar, baytarlıq, qaz istismar, suvarma sistemləri, meşələrin bərpası və mühafizəsi idarələrinin rəhbərləri.

Torpaqların eroziya və şoranlaşması ilə bağlı zona tədbiri

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun və Qəbələ Rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə zona elmi-praktik seminarı keçirilmişdir.

Rayonun Hacıallı kəndində keçirilən tədbirdə Qəbələ, İsmayıllı və Şamaxı rayonlarında əkinçilik və meyvəçiliklə məşğul olan fermerlər, aqronomlar, fərdi torpaq mülkiyyətçiləri və eyni zamanda yerli icra nümayəndələri iştirak ediblər. İnstitutun elmi işlər üzrə direktör müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, Nobel medalı döş nişanı ilə təltif olunmuş Zakir Əliyev, İnstitutun laboratoriya müdürü Coğrafiya elmləri üzrə fəlsəfə doktoru Fərrux Xəlilov çıxış ediblər. Çıxış edənlər bildirilər ki, seminarın keçirilməsində əsas məqsəd son 5 il ərzində eroziya və şoranlaşmanın qarşısının alınması, müasir suvarma sahəsində əldə olunan elmi nailiyyətləri göstərmək, bu sahə ilə məşğul olan mütəxəssislərə yeni texnologiyaları təbliğ etmək və ictimaiyyət arasında maarifləndirmə

ilərini aparmaqdır.

Natiqlər ölkəmizin ümumi ərazisinin 8.61 milyon hektar olduğunu və bunun 60 faizini dağlıq və dağətəyi zonalar təşkil etdiyini bildiriblər. Məlumudur ki, əkinçilik üçün yararlı torpaq sahələri dağlıq və dağətəyi zonalar üçün xas olan quraq ərazilərdə geniş yayılıb. Mütəxəssislər ölkəmizin dağlıq və düzən ərazilərində suvarma suyu qılığının mövcud olduğunu və nəticədə torpaqların tədricən eroziya və şoranlaşmaya məruz qaldığını qeyd ediblər.

Zakir Əliyev əkin sahələrindən səmərəli istifadə etmək üçün alternativ suvarma sistemlərinin geniş tətbiq edilməsinin vacibliyini qeyd edib. Torpaqların münbitliyinin qorunub saxlanması və əkinçiliyi inkişaf etdirək məhsuldarlığı artırmaq üçün ən başlıca məsələ suvarma sisteminin düzgün quşulmasından asılıdır. Nəticədə torpaqlar eroziya və şoranlaşmaya məruz qalmaz, məhsuldarlıq yaxşı olar.

(Ardı 6-cı səhifədə)